



**AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜLTÜVİ İNFORMASIYA VƏSİTƏLƏRİNİN
İNKİŞAFINA DÖVLƏT DƏSTƏVİ FONDU**

Layihənin istiqaməti: "Azərbaycanlılıq ideyasının təbliğİ"

XIX əsrin sonu XX əsrin əvvəllərində badil odlubiyatda, xüsusi şəirdə azərbaycanlılıq ideyasını tərənnüm edənlərdən biri də görkəmiş şair Məhəmməd Hadi idi. Azərbaycanlılıq ilk carçılardan hesab edilən M.Hadi əsərlərində milli istiqal ideyasi tərənnüm edərək, məlumat və islam kimi məqddəsəs dayarları cəmiyyətə aşşayib. Görkəmləri şair əmənidən xüsusiyyət, məcorodlılıqlı konkretliyə doğru mövlik edərək, Azərbaycan türklərinin milli istiqal şairini tərkib adını yazdırmağı bacarıb. M.Hadi 1879-cu ilde Şəmxi şəhərinin Şəntorpaq məhəlləsində, tacir ailisindən doğulub. İbtidai təhsilini məhəllə məktəbində şəxşəli Molla Səmədin yanında alıb. Daha sonra Hacı Molla Abbasın məktəbində oxuyub. 9 yaşında atasının itiron şairin anası başçısına əri gedib. Atasının ölümü ilə qohumlarının ümidi qalan Hadiya həyət xox təsir bəşləyənəyib. Qohumu Mustafa Lütfinin himyəsiyənə yaxınlaşmış şair çətinliklə də olsa, ərab dilini öyrənib. M.Hadi itironən sərbiə tabiatlı, minnat götürməyən, mahdud yaşınaqı bacarmayan istedadlı bir uşaq idi. Ona görə də, başçısına galan fəlakətləri dərinində duyar, kiçik yaşlarında bəlsə manevi itirazlar çəkirdi.



"Yoxdur millətimin imzası bu imzalar içinde"

O, mühitine siğmir, köhnə həyatda heç bir teslli olameti görəmirdi. Bu mühtidən qurtulmaq can atıldı. Uzaq və böyük şəhərlərə, yenil əsili olxumaq, yenil əməlləri öyrənmək istəydi. Lakin o zaman bu, yelim usaq üçün müvəssər olmayan bir arzu idi. Hadi varlı qohumlarından bərədə kəmək istəse de, heç kəs onun arzusuna ehemməyit vermidı. Şair şeirlərinin birində deyirdi:

*Oxumاقۇن نا گەدر دادى-فان etdimسا,
Olمانى زەررا ئەسەرەش بى is-timadim.*

*Dağ da ىرسان ئەسىد، sonra ve-nir eks-sada,
Daşa ئەملىشلەر ئەks eytme-di faryadim.*

Hadi istədiyi məktəblərdə, istədiyi elməni oxuya bilmədiyi üçün emisi olduğunu köməyi ilə ticarət atırdı. Ancaq alış-veriş adamı olmanın şair təsilciliyi ticarət sahəsinin tərk edir. Şəmaxi zələzləsindən sonra (1902) Kürdəmire köçən Hadi orada müallimlik etməye başlayır. İlk dəfə 1905-ci ilde matbuat aləminə çıxan şairin "Lövh-i-mekətib" adlı şerisi "Həyət" qəzetinin 109-cu nömrəsində çap olunur. Yaxın təməsi Müstafa Lütfinin Həştərxanda nəşr etdirildi. "Teran-leraqi" qəzəltində çalısan M.Hadi tamamilə mülliikkiləndiñ el çəkiv vo "Heyət", "Füyuzat" qəzetlərinə elmə, maarifçarı şeirlər, intibah məsələlərinə dair məqalelər yazar. 1906-ci ilde Əli Bey Hüseyinəzadənin çəqtiyi ilə Bakıya galan şair "Füyuzat" məcmüəsinə çalısan. Buradakı bir çox mülliikkilərindən ferqli M.Hadi yeri heyata dair yazılınlara nəşr olunur. Xəzinən təməsi Müstafa Lütfinin Həştərxanda nəşr etdirildi. "Teran-leraqi" qəzəltində işləyir. Şair 1910-cu ilde İstanbulda işlədi. Hadiñ alıcıluv bir hiss ilə tərcüməverə ruhla yazişdi şeirlər bütün Yaxın Şərqdə oxunur və yayılır. Hətta şəhərin "Bunun vo maari" adı şəhərin Hindistanda, "Həbitülmətin" qəzəltində farsa ter-cümə olunub çap edilir. 1913-cü il-

de kənardan galen ziyanlılardan şübhələnən Osmanlı hökuməti Hadiనi hebbəs aıl və Selanikən sürögün edir. Şair ağır felakətlərdən sonra 1914-cü ilde Azərbaycana qayıdır. 1915-ci ilde Qafqaz ordusundan fieldər sıfetli ilə çalışdıq zamanı Avstriya cabhesinə və Karpatə gedir. Müsəlman asqərləri arasında, alay mollası vezifəsinə ifa edir. Hərradə, na vəzifədə olursa-olsun, şair öz qələməndən, oduş şeirlərindən ayrılmır. Əksinə, cəbrin vo doyüş heç həyati onun yaradıcılığındaki mürekkebliyi daha da artırdı. Mühərbiyən bütün dəhşətlərinə duyan həssas hər bi hadisələrin heç olmasa qaralamasını cizməq, gələcəkdə özünəñ felsesi şərni yaratmaq çəlqirdi. Cabhəden yaxşılığı məktəbləndən də Görünür kı, Hadi gecgəndən yəzib-yəradırmış. O, mühərbiyənin bitməyinə gözöyridi ki, vətəne dönbüñ öz yaradıcılıq planlarını həyata keçirsin.

Şair cəmiyyətinə gelçeyinə inanıva deyirdi ki, "həzirdə atəş-pişən-caha olan mühərbiyə-çəhənəndən nə yaniş, yəni, maşiq vücidə gelecekdir. Hər şədər bi inqilab və tecəddüb göründür. Dünənda bir deyiklik hasıl olacaqdır. Madam ki, hayat daimi bir mühərbiyəndən ibarətdir, bu mühərbiyədə meglub deyil, qalib və zəfərvər olmaq istəyənlərin vaxtin ne qədər müllişələrindən aranıyalaraq, onun emri-telebina itət etməlidir".

Hadi cabhəde iken bir sıra xırda şeirləri ilə yanaşı, tərcüməyi-halları edən "Sərgüzəşti"ni de yazmağa başlayır. Mühərbiyənin təsvirindən ibarət olub, Şəhər ilə Qəribi müqayisədən fəlsəfi poeməndən sonra Hərbi mütəddəl Gencəde qalır, sonra Bakıya gılır. Bu zaman Hadi maddi ethiyicə içində idri. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanırlar. Motbuata şerif çap etdirmeyle kişiye qazanıq mümkin dəyildi. Şair öz əsərlərini vərəqə halında

çap etdirərək satırı. Mührəbə dəhşətləri şairde bedhin bir avhalı-ruhiyyə sebəb olmuşdu. Hadi həq kəs inanıq, həq kəs qoşulmaq istəmir, təhləkədən sinedən dediyi odsırlarla qəməni unutmaq çalırdı.

M.Hadinin yaradıcılığında millət ve vətən sevgisi en ali soviyyətde ve yüksəlan xəttə tezahür edir. Büyüün varlığı ilə millətin, vətənin sevən və onun istiqali üçün çalısan Hadinin milli ruhu digər şeirlərində ("Amall-tereqi"), "Amal-istibat", "Teran-tereqi", "Vətənin dəsəsi") millətin, vətənin isticləbilə, təreqi-qisine, azadlıqda böyük və sənəsüz ümид, inam var.

"Amal-istibat" (1906) əsərində şəhərin yaxşılığı ilə insanlıqdañın yeni mərhəlesindən Qafqaz-Azərbaycan türkələrinin çağdaş bir millət kimliq qəbuluqunu qəzəcəcəkini və bir daha azadlıqdan vərəyecəcini ümید besləyir.

*Ümidi-teallia olur əsəbi-taka-mülə,
Ümid ilə insan ediyor teyyi-marahil.*

*Amal ilə dərədə olur əsəbbi-meal,
Biz de olalim millət, əmalcuyi-tsəali.*

*Bir zorra belə qorxmayın
desti-acaldan,
İstəse cahan çevrile vərsinə
semətən.*

*Türkən üzü əçrılviyəcək
semətən.*

Hadi bir tərefəndə dünya millilərinə görə özüñünlərə gəlirək "Yox" millətin xətti bi imzalar içində yazır. Başqa bir tərefəndə isə galəcəkən millilərin xəttinən bızmalar arasında olacaqımız əmid olur. Bunu da, M.Hadi azərbaycanlılarının istiqalı ideyasi ilə rəşətliklərə bura bildirilir.

Hadi Azərbaycan Cümhuriyyətinin istiqalından da sənsən sevgi və herətələr qarşılıyib və istiqalımıza təriflər yadırb. "Türkün neğməsi", "Əsgərlərimiz, könüllülərimiz", "Məkfureyl-allyiyəmiz" kimli şeirlər

Məhəmməd Hadi azərbaycançı məfkurənin, istiqalın tərənnümçüsüdür

qəleme alıb. Şair "Türkün neğməsi" şeirində yazar ki, millətin istiqal uğrunda tükənlər qanları, məlkərə yolunda gördüyü işləri hedər getməyəcək:

Türkün tükənlər qanları bithuda gedərmiş?

*Dörd ilde verilmiş bi qəder
hədar olmaç,*

*Məlkərə yolunda tükənlər qan
hədar olmaç,*

*Gan ilə qazandıq zəfəri, ver-
məyiz elən.*

Azərbaycan Cümhuriyyətindən hər şeydiyi "Məkfureyl-allyiyəmiz" şeirində isə Hadi gənc Azərbaycan dövlətinin varlığını dünya millətlərinin istabat etməyi zərurət hesab edir:

*Məkfureylər yolunda na lazı-
sa etmələ,*

*Məqsəd doğru azmū-xuru-
şanla getmələr.*

*Çıxın dilarə qarşımıza hep
məzarın,*

*Qızırmaz mezarдан bu dili-
zəkmərəm.*

Hürriyət və millət vürgünə olan şair hayati overiyyətinin imzasını imzalar içində görəmək üçün dənəmadan savasdı. Üşyankar şeirləri ilə dənəməyə başlırdı. Səsi ilə cəhətin qara pardalarını yürüb dağıdı.

Hadi "Kəşf" edən "Füyuzat" jurnalı Qaftazda kar Rusiyasına yürüdüdü. Həkim Həmidin şəhərə yaxınlaşdırıb. Həkim həmçinin qəsəbədən yaxınlaşdırıb. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Hətta qəsəbədən yaxınlaşdırıb. Güclü inanca dayanıb boyuk ziyallarla dərgildə geniş edəbi-əlimiyyat cəgrəfəyə qəhərətənətən təhlükəsizləşdirildi. Üzündən qara pardalarını yürüb dağıdı. Hətta 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şəhərin yaxınlaşdırıb. Hədi 1920-ci ilin mayında Gence əsasından bir neqəd günənən 41 yaşında vəfat edib. Bezi menberləri isə M.Hadinin uzun çəkən xatılardan salarinqədən dərmanına qərar verir, cərkəpələr edir. Tanınmış şair El Nəzirin öz xatılardan yaxınlaşdırıb. Həmin ilin baharında şair ağız maddi etibarlıqda imisidir. Bi sababda feleyin dərdində döyməzən gəmkəmləri istiqal şə